

Dövlət Statistika Komitəsi nümayəndələrinin Mərakeşin paytaxtı Rabat şəhərində keçirilmiş JODİ-nin 7-ci Regional Təlim Seminarında iştirakları haqqında

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nümayəndələri Sənaye və tikinti statistikasına şöbəsi müdürünün müavini R.Qurbanov və şöbənin baş məsləhətçisi N.Babayeva 8-10 oktyabr 2012-ci il tarixlərində Mərakeşin paytaxtı Rabat şəhərində təşkil olunmuş seminarla iştirak etmişlər.



Seminar JODİ (Təşkilatların birgə məlumat təşəbbüsü) tərəfdaşları (APEC, Avrostat, İEA, İEF, OPEC, OLADE və UNSD) və Mərakeş Krallığının Enerji, Mədən Sənayesi, Su və Ətraf Mühit Nazirliyinin təşkilatçılığı ilə təşkil olunmuşdur. Tədbirdə Azərbaycan, Əlcəzair, İraq, Qatar, Misir, Liviya, Mərakeş, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Tunis və Ukraynanın statistika orqanlarından və əlaqədar təşkilatlarından, habelə Beynəlxalq Enerji Forumu (BEF), Beynəlxalq Enerji Agentliyi (BEA), OPEC-in nümayəndə və ekspertləri də daxil olmaqla 40-a yaxın nümayəndə iştirak etmişdir.

Tədbirin ilk günü qeyd edilmişdir ki, JODİ konkret olaraq enerjinin istehsalı və istehlakı üzrə proseslərin nəticələrini xarakterizə edir və bu təşəbbüs 100-ə yaxın ölkələrdən neftin təchizatı və tələbatına dair göstəricilər üzrə məlumatları toplamaqdan ibarətdir. Bildirilmişdir ki, BEF neftin hərəkətinin uçotunun aparılmasında şəffaflığın artırılması üçün bir vasitə olaraq məlumatlarla mübadilənin mühümlüyünü dərk edir və JODİ təşkilatları, Dövlət Başçıları, Enerji Nazirləri və Sənaye rəhbərlərindən alınan dəstəyi yüksək qiymətləndirir.

Seminar JODİ üzrə ümumi məlumat, mövqe və məqsədlər, genişləndirilmiş JODİ sorğu vərəqi, məlumat istifadəçilərinin perspektivləri, məlumatların toplanılması, praktiki məşğələlərlə keyfiyyətin qiymətləndirilməsi texnikası mövzularını əhatə etmişdir. Məruzələrdə JODİ-neft sorğu cədvəlinin ölkələr üzrə operativ və düzgün doldurularaq təqdim olunma vəziyyəti, o cümlədən üç meyar – davamiyyətlilik, vaxtı-vaxtında təqdim edilmə və əhatəlilik üzrə iştirakçı ölkələrə verilmiş qiymətlər haqqında məlumat verilmişdir. Ekspertlər hər üç meyar üzrə Azərbaycan, Qatar və Əlcəzairin işinin yüksək səviyyədə təşkil olunduğunu vurğulamışlar.

Seminarın növbəti günü ekspertlər tərəfindən BEA və BEF-in portalında yerləşdirilmiş xüsusi proqram və MS Excel (Macros) proqram təminatından istifadə etməklə JODİ məlumat bazasına daxil edilmiş məlumatların yoxlanılması qaydalarını seminar iştirakçılarına izah edilmiş, həmçinin, məlumatların yoxlanılması, əvvəlki dövrlərlə müqayisə olunması, buraxılmış səhvlərin və yaxud ciddi fərqlərin aşkar edilməsinə nail olmaq üçün müvafiq proqram təminatlarından istifadə olunması tövsiyə olunmuşdur.

Seminarın sonuncu günü aylıq neft məlumatlarının toplanması, yoxlanması, qiymətləndirilməsi, idarə olunması, yayılması haqqında hər ölkədən bir məruzəçi olmaqla ölkə təcrübəsi haqqında məruzələr edilmişdir. Sonra JODİ təbii qaz sorğu cədvəlinin doldurulmasının əhəmiyyəti haqqında, sınaq cədvəllərini təqdim edən və etməyən ölkələrin siyahısı, cədvəllərin tam doldurulmasının səbəbləri ilə bağlı interaktiv müzakirələr aparılmışdır.